



Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kono'nun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəber verir ki, Azərbaycana səfərindən məmənluq hissi keçirdiyini deyən Yaponiyanın xarici işlər naziri Taro Kono ölkələrimiz arasında münasibətlərin yaxşı seviyyədə olduğunu qeyd etdi və əlaqələrimizdən də inkişaf etdirilməsində ümidi var olduğunu bildirdi. Taro Kono Yaponiyanın "İtoqu" və "Inpeks" şirkətlərinin uzun illər "Azəri-Çıraq-Güneşli" (AQÇ) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələrində pay sahibi olduğalarını vurğuladı. AQÇ üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının önemini qeyd etdi və bu əməkdaşlığın bundan sonra da ge-

nışlaşdırıcılığını eminlərini bildirdi. Nazir daha sonra dedi ki, Yaponiya iki ölkə arasında bir-başa aviareslərin açılmasına maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımdan böyük əhəmiyyət daşıyır.

Ölkələrimiz arasında ikitərəfi münasibətlərin çox uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin siyasi, iqtisadi və digər sahələri əhatə etdiyi vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, əməkdaşlığımızın gündəliyi çox genişdir və Yaponiyanın xeyli sayıda şirkəti Azərbaycanda kontraktör, investor qismində uğurlu fəaliyyət göstərir. Eyni zamanda, dövlətimizin başçısı iki ölkənin biznes dairələri arasında əməkdaşlığından dənə genisləndirilmesi yolunun müyyəyen edilməsinin önemini de vurğuladı. Ölkəmizin turizm imkanlarına toxu-

nan Prezident İlham Əliyev Azərbaycana gələn turistlərin sayının iden-ildə artdığını qeyd etdi və respublikamızda turizm infrastrukturunun en yüksək seviyyədə olduğunu dedi. Dövlətimizin başçısı Yaponiyanın xarici işlər naziri Taro Kononun sefərinin ikitərəfi münasibətlərimiz inkişafına öz töhfəsinə verəcəyinə eminlərini ifadə etdi.

Söhbət zamanı kadr hazırlığı məsələlərində təcrübə mühadiləsinin önemi vurğulandı, iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsində investisiyaların təsviqinin və qorunmasının əhəmiyyətindən danışıldı, ölkələrimiz arasında iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə genişləndirilmesinin böyük potensiala malik olduğunu qeyd edildi.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyaya rəsmi səfərə gəlib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC-in xüsusi müxbiri xəber verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zagreb şəhərinin "Franyo Tučman" aeroportunda dövlətimizin başçısının şərəfinə faxri qaroul dəstəsi düzənləndi.

"Franyo Tučman" aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kirinç və digər rəsmi şəxslər qarşılıqlı.

AZƏRTAC

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərمانı

Azərbaycan Respublikasında modern və cəvik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fealiyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaranan halların aradan qaldırılması məqsədi ilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməcəlik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət vardır.

Göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuñuna daxil olan bərə qurumların fealiyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rehber tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında "Mərkəzləndirilmiş elektron informasiya sistem" (bundan sonra - MEIS) yaradılsın.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

 - 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin həyat platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə "e-sosial" internet portalının (bundan sonra - Portal) üç ay müddətində yaradılmasını təmin etsin;
 - 2.2. Məşğulluq tədbirləri ilə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 5, madde 822; 2018, N 6, madde 1196) ilə təsdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnamənin 6.1.6-ci yarımbəndində "Elektron ipoteka" sözü ilə "Elektron ipoteka və kredit zəmanət" sözü ilə əvəz edilsin;
 - 2.4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 5, madde 822; 2018, N 6, madde 1196) ilə təsdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnamənin 6.1.6-ci yarımbəndində "Elektron ipoteka" sözü ilə "Elektron ipoteka və kredit zəmanət" sözü ilə əvəz edilsin;
 - 2.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

 - 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin həyat platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə "e-sosial" internet portalının (bundan sonra - Portal) üç ay müddətində yaradılmasını təmin etsin;
 - 2.2. Məşğulluq tədbirləri ilə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin həyat platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə "e-sosial" internet portalının (bundan sonra - Portal) üç ay müddətində yaradılmasını təmin etsin;
 - 2.4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.28. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.29. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEIS-de məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
 - 2.30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fealiyyət istiqamətləri

Azərbaycanın Baş naziri Yaponiyanın xarici işlər naziri ilə görüşüb

Sentyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəber verir ki, görüşdə Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında energetika, iqtisadiyyat, sərmayə qoyuluşu, sahiyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə eməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, digər istiqamətlərdə də də əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırırdı.

Qeyd olundu ki, Azərbaycanın Yaponiya ilə münasibətlərində iqtisadi eməkdaşlıq prioritet istiqamətlərdəndir. Hazırda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi eməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən yeni həmsədrin təyin olunması məsələsinə baxılmadıqdır.

Qonaqlara Azərbaycanda yeni yaradılmış sənaye parkları haqqında ətraflı məlumat verən Baş nazir bildirdi ki, Yaponiya şirkətləri bu sənaye parklarına cəlb oluna bilər.



Yaponiya xarici işlər nazirinin Azərbaycana sefərinin ölkələrimiz arasında eməkdaşlığın inkişafına töhfə verəcəyini bildirən Novruz Məmmədov, bu sefərin qarşılıqlı əlaqələrimizin genişlənməsində önünü vurğuladı.

Azərbaycanda olağan məmənnuluğunu ifade edən Yaponiyanın xarici işlər naziri Taro Kono ölkəmizə 19 il əvvəl sefər etdiyini xatırlatdı. Taro Kono bildirdi ki, əlvərili geosiyasi mövqəde

yerləşen, logistik mərkəzə çevrilən və enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycan Yaponiyanın vacib tərəfdasıdır. Yaponiya xarici işlər naziri öktubrın 1-dən Azərbaycan vətəndaşları üçün sadeleşdirilmiş viza rejiminin tətbiq olunması ilə bağlı qərar verdikləri bildirdi.

AZƏRTAC

Yaponiya Azərbaycan ilə əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yaponiyalı həmkarı Taro Kononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb



Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi sefərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəber verir ki, nazir Elmar Məmmədyarov iki ölkə arasında eməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyət malik olduğunu diqqətə çatdırırdı.

Ölkəmizdə sefərdə olan Yaponianın xarici işlər naziri Taro Kono on göstərişin diqqətə görə məmənnuluğunu ifadə etdi. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığı bildirib. Ölkəmizdən mühüm coğrafi məkanında yerləşdini qeyd edən qonaq Yaponianın Azərbaycanla əlaqələrinin daha da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

Nazirlər Azərbaycan və Yaponiya arasında qarşılıqlı anlaşma və hörəmətə asaslanan dostluq münasibətlərinin qurulduğunu bildirərək ikitib-

refi siyasi dialoğun inkişafından məmənnuluşunu ifade ediblər. Tərəflər enerji sahəsində uğurlu eməkdaşlığın olunduğunu bildirərək iqtisadiyyatın digər sahələri, xüsusilə qeyri-neft sektor üzrə əlaqələrin inkişaf üçün geniş perspektivlərin olduğunu qeyd ediblər.

Elmar Məmmədyarov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üzrə aparan köklü əlaqələrlərə tərəflər enerji sahələrə təsdiq etdi. Həmçinin Yaponiya şirkətləri faydalana bilərlər. O, həmçinin yaponiyalı hemkarına TAP və TANAP layihələri ilə bağlı gəruş işlər haqqında məlumat verib.

Iki dövlət arasında beynəlxalq gündəliyi aiddə məsələlərə dair geniş fikir mübadiləsi apırlar. Elmar Məmmədyarov Ermanistan-Azərbaycan Dağılıq Qaraağın münaqişəsi və Minsk əməkdaşlığından təsdiq etdi. Həmçinin təhsil, idman və mədəni tədbirlərin turizm sahəsində eməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub və birbəz avia-reyslərin açılması məsəlesi nezərdən keçirilib.

Nazirlər regional və beynəlxalq gündəliyi aiddə məsələlərə dair geniş fikir mübadiləsi apırlar. Elmar Məmmədyarov Yaponianın beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəsteklədiyi bildirib. Yaponiyalı nazir iki ölkə arasında temasların yaxşılaşdırılması məqsədilə Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirildiyini diqqətə çatdırırdı.

Nazirlər regional və beynəlxalq gündəliyi aiddə məsələlərə dair geniş fikir mübadiləsi apırlar. Elmar Məmmədyarov Yaponianın beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəsteklədiyi bildirib. Yaponiyalı nazir iki ölkə arasında temasların yaxşılaşdırılması məqsədilə Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirildiyini diqqətə çatdırırdı.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında dəfələnən məsələlərə dair fikir mübadiləsi apırlar.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC

Yaponiyada Şimal-Cənub və Şərqi-Qərb nəqliyyat dəhlizlərinə böyük maraq göstərilir

Azərbaycanın və Yaponianın xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər



Azərbaycanla Yaponiya arasında əlaqələr yüksək səviyyədədir. Ölkəmizdə Yaponianın 30 şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırır.

AZƏRTAC xəber verir ki, bu faktlara Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda sefərdə olan yaponiyalı hemkarı Taro Kono ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycana gələn yapon turistlərin sayı artır. Bu gün turizmin inkişafı üçün Yaponiya və

Azərbaycan arasında birbaşa aviaireysin açılması məsəlesi də mütəxəssisdir. Bele bir aviaires açıla bilər.

"Ermenistan-Azərbaycan Dağılıq Qaraağın münaqişəsi ilə bağlı Yaponianın mövqeyi bəlliidir. Onlar hesab edirlər ki,

bu münaqişə tezliklə öz hellini tapmalıdır", - deyə Elmar Məmmədyarov vurğulayıb.

O qeyd edib ki, yaponiyalı hemkar ilə görüş zamanı Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə səfər məsələlərinin qoyulması məsələ-

ləri müzakirə edilib. Yaponiya şirkətləri Azərbaycanda infastruktur layihələrinin helyata keçirilməsində maraqlıdır. Yaponiya tərəfindən Şimal-Cənub, Şərqi-Qərb nəqliyyat dəhlizlərinin inkişafına böyük maraq göstərilir.

AZƏRTAC

nan notası ona təqdim olunub.

Xarici işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, görüş əsnasında Dan Bilzeryan adlı birisinin Azərbaycan Respublikasının Dövlət Serhidi haqqında Qanunu və Miqrasiya Məccəsini pozaraq, müvafiq sənədlər təqdim etmədən və öküzənin müvafiq qurumları tərəfindən müyyəyen edilməyən sərhəd-keçid məntəqələrindən karən Ermenistan ərazisindən Azərbaycanın işğal

olmuş ərazilərinə sefər etdiyi, Xankəndi şəhəri və işğal olmuş digər ərazilərdən qondarma rejimi təsviq etdiyi, qanunsuz yolla odlu silahlar elədə etdiyi və nümayişkarasına və təxribatı meqəsələrə bu silahlardan Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə atəş açıldı diqqətə çatdırırdı.

Həmçinin ABŞ vətəndaşları olan şəxslər kameralar karşısındakı terbiyəsiz və nadan açıqlamalarının Azərbaycan xalqının ləyaqatına və mənəvi deyərlə-

rinə toxunduğu diqqətə çatdırılbı və onun bu kimi eməllerinin Azərbaycan ilə ABŞ arasında olan dostluq əlaqələrinin ruhuna zidd olduğu diqqətə çatdırırdı.

Onun bu kimi qanunsuz eməlləri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən cəmət işinə aqıldıq və məsuliyətə calb edilmesi üçün zəruri tədbirlərin görüldüyü vurgulanıb.

Azərbaycan tərəfdən ABŞ hökumətinin D.Bilzeryan adlı birisinin qanunsuz eməlli ilə əlaqədar ölkənin narahatlığını ciddi suretdə nəzərə alacağı, öz vətəndaşlarını Azərbaycan Respublikasının milli qanunları, suverenliyi vəəzət bütövlüyünü, habelə beynəlxalq hüququn norma və prinsiplərinin pozulmaş hallarından cəhdindən əzəmətli tədbirlər görəcəyinə qeyd olunub.

AZƏRTAC

Yaponiya xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib



Yaponiya xarici işlər naziri Taro Kono sentyabrın 5-də Şəhidlər xiyabanına gelərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə cancların və keçmiş qəhrəman Vətən övladlarının xatırmasını ehtiramla yad edib, "Əbəd məşəl" abidəsinin önünə əkili qoyub.

AZƏRTAC xəber verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Yaponiya xarici işlər nazirine Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-qurulucu işləri barədə ətraflı məlumat verilib.

AZƏRTAC

Azərbaycanın fövqəladə hallar naziri Polşada səfərdə olub



Fövqəladə hallar naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi eməkdaşlıq üzrə Hökümtərlərərasi Komissiyasının həmsədri Kəmaləddin Heydərov Polşanın xarici işlər naziri Yatsek Çaputoviç, sahibkarlıq və texnologiya məsələlərə rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 4-də Polşa da səfərdə olub.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilər ki, səfər çərçivəsində Polşanın hökumət nümayəndələri ilə görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb.

Nazir Kəmaləddin Heydərov Polşanın xarici işlər naziri Yatsek Çaputoviç, sahibkarlıq və texnologiya məsələlərə rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 4-də Polşa da səfərdə olub. Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilər ki, səfər çərçivəsində Polşanın hökumət nümayəndələri ilə görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb.

Şəfər çərçivəsində keçirilən "dəyim masa"da ölkələrimiz arasında iqtisadi eməkdaşlıqın inkişafı və investisiya sahələrdə eməkdaşlığın perspektivləri etrafında fikir mübədiləsi aparılıb.

Şəfər çərçivəsində keçirilən "dəyim masa"da ölkələrimiz arasında iqtisadi eməkdaşlıq üzrə Hökümtərlərərasi Komissiyasının həmsədri Kəmaləddin Heydərov Polşanın xarici işlər naziri Yatsek Çaputoviç, sahibkarlıq və texnologiya məsələlərə rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 4-də Polşa da səfərdə olub. Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilər ki, səfər çərçivəsində Polşanın hökumət nümayəndələri ilə görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb.

AZƏRTAC

Astanada Azərbaycan və Qazaxıstan arasında əmək münasibətləri müzakirə olunub



Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdə olan əmək münasibətləri və şəhəlin sosial müdafiəsi naziri Sahil Babayev qazaxıstanlı həmkarı Madina Abilkəsimova ilə görüşüb.

AZƏRTAC xəber verir ki, görüşdə Azərbaycan və Qazaxıstan arasında əmək münasibətləri və məşəkkirə edilib. Azərbaycanda aparan İslahatlar, yaradılan elektron sistemlər və görülen işlər barədə məlumat verilib. Qazaxıstan tərəfi əmək müqaviləsi qeydiyyatı sistemindeki Azərbaycan tecrübəsinə böyük maraqla qarşılıyb və bu sahədə tecrübə məbədiləsinin həyata keçirilməsi razılaşdırılıb.

Qazaxıstanda məşəkkirə, əmək birjalarının elektronlaşdırılması, rəqəmsallaşdırılma sahələrində irəliyəşərələrə aparılıb və tecrübə məbədiləsinin həyata keçirilməsi razılaşdırılıb.

Qazaxıstanda məşəkkirə,

morandum layihəsinin hazırlanaraq Qazaxıstanın əmək və şəhərinin sosial müdafiəsi nazirinin Azərbaycan sefəri zamanı imzalanması nəzərdə tutulub. Sənədə əsasən tecrübə məbədiləsi və imkanların araşdırılması üçün qarşılıqlı platformanın yaradılması planlaşdırılır.

Ümumilikdə Azərbaycan və Qazaxıstan arasında iqtisadi, sosial sahədə eməkdaşlıq inkişaf edir.

AZƏRTAC

XİN:

Dan Bilzeryanın qanunazidd əməlləri Azərbaycan ilə ABŞ arasında olan dostluq əlaqələ

AZƏRBAYCAN RESPUBLİKASI NAZIRLƏR KABİNƏTİNİN QƏRARI

№ 367

"İstehlak bazarına nəzərət, standartlaşdırma, metrologiya və eqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazırılar Kabinetinin bezi qərarlarında dəyişikliklər edilmişsi barədə.

"İstehlak bazarına nəzərət, standartlaşdırma, metrologiya və eqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazırılar Kabinetinin bezi qərarlarında dəyişikliklər edilmişsi barədə.

"İstehlak bazarına nəzərət, standartlaşdırma, metrologiya və eqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazırılar Kabinetinin bezi qərarlarında dəyişikliklər edilmişsi barədə.

"İstehlak bazarına nəzərət, standartlaşdırma, metrologiya və eqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının 8.4-cü bəndinin icrasını temin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazırılar Kabinetini

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1993-ci il 1 iyul tarixli 343 sayılı qərarı ilə təsdiq edilmiş "Milli sertifikasiyalıdırma sistemi haqqında Əsasname"nin 2.2.5-ci yarımbindən üçünə abzasında "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

2. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1995-ci il 12 iyun tarixli 138 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəzəret-kassa aparatları üzrə sahələrəsi ekspert komissiyasının Türkib"nin "Komisiyanın üzvləri" hissəsində "Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin" metropolitləri "səbəsinin müdürü" sözü "Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

3. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında nəzərət-kassa aparatlarının satışı, istismarı, servis texniki xidmeti və temiri qaydalara haqqında Əsasname"nin 1.3-cü bəndindən üçünə abzasında, 2.2.4-cü yarımbindən, 3-cü hissəsinin adında, 3.1-ci və 3.2-ci bəndlərdən "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

4. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1997-ci il 28 mart tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlerərəsi standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və təsviyyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlerərəsi müqavilələr, həbələ onların tətbiqi qaydalara haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədərin dövlət fondunun yardımılaşı Qaydalar"nda metn üzrə ismin müvafiq hallarında "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözü ismin müvafiq Qaydalar"da "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

5. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1997-ci il 20 oktyabr tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 4, maddə 337; 2004, N 3, maddə 193; 2009, N 1, maddə 32) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırma üzrə dair digər normativ sənədərin, həbələ beynəlxalq (regional), dövlətlerərəsi standartları, norma, qayda və təsviyyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reysterinin və kataloğunun yaradılması, saxlanması və aparılması Qaydalar"da metn üzrə və eləvədə ismin müvafiq hallarında "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

6. Azərbaycan Respublikasında bəzi tünd spirtli iğkilərin istehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1998-ci il 7 aprel tarixli 71 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 4, maddə 279; 1999, N 6, maddə 374; 2004, N 3, maddə 193; 2009, N 1, maddə 32; 2011, N 6, maddə 499) 3-cü hissəsində "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

7. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1998-ci il 20 aprel tarixli 90 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 4, maddə 298; 2004, N 3, maddə 193; 2009, N 1, maddə 32; 2011, N 9, maddə 736) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında poçt xidməti məqsədi ilə nəqliyyat vasitələrindən istifadə Qaydalar"ın 2.1-ci bəndində "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

8. Azərbaycan Respublikasında bəzi tünd spirtli iğkilərin istehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 8, maddə 558; 2004, N 3, maddə 193; 1999, N 9, maddə 750; 2005, N 7, maddə 665; 2010, N 1, maddə 978; 2011, N 12, maddə 1163; 2007, N 1, maddə 449; 2013, N 10, maddə 1013; 2009, N 1, maddə 32; 2014, N 6, maddə 747) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikasiyalardırılması" Qaydalar"ın 5.1-ci bəndinin ikinci abzasında, 5.2-ci bəndinin birinci və sekkizinci abzaslarında, 5.3-ci bəndinin sekkizinci abzasında, 5.4-cü bəndinin birinci, on sekkinzinci və iyrimi yedinci abzaslarında, 6.1-ci bəndinin ikinci, altıncı, yedinci, doqquzuncu abzaslarında, 8.1-7-ci yarımbindən birinci abzasında ismin müvafiq hallarında "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

9. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 205 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 10, maddə 626; 2004, N 3, maddə 193; 2005, N 1, maddə 449; 2009, N 1, maddə 32) ilə təsdiq edilmiş "Hidrometeorolojiya və tebib möhütin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatın sertifikasiyalardırılması" Qaydalar"ın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələrində "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

10. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 10, maddə 637; 2001, N 10, maddə 663; 2004, N 3, maddə 193; 2005, N 1, maddə 49; 2009, N 1, maddə 1744) ilə təsdiq edilmiş "Tütünün və tütün məməlatinin keyfiyyətine ve

maddə 558; 2006, N 4, maddə 370, N 5, maddə 463; N 9, maddə 822; 2009, N 1, maddə 32; 2012, N 5, maddə 482; 2014, N 11, maddə 1507) ilə təsdiq edilmiş "Su obyektlərindən istirahət və idman üçün istifade qaydalara haqqında Əsasname"nin 2.4.1-ci, 2.6.8-ci, 4.9.2-ci və 4.9.7-ci yarımbindən ismin müvafiq hallarında "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

11. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 5, maddə 336; 2006, N 9, maddə 822; 2008, N 5, maddə 432; 2010, N 1, maddə 49; 2016, N 4, maddə 771, 832) ilə təsdiq edilmiş "Qaz paylaçılıcları" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

12. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 6, maddə 381; 2002, N 11, maddə 675; 2004, N 9, maddə 750, N 12, maddə 1077; 2006, N 9, maddə 822; 2007, N 2, maddə 185; 2008, N 5, maddə 430, 432; 2009, N 9, maddə 738, 757; 2010, maddə 857; 2014, N 1, maddə 57, N 6, maddə 747; 2015, N 5, maddə 662; 2016, N 4, maddə 833; 2018, N 4, maddə 798) ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar"ın 4.1.3-cü yarımbindən "Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

13. "Nəqliyyat vasitələrinə texniki xidmet göstərilməsi haqqında nümunəvi Əsasnamən" Nəqliyyat vasitələrinə texniki xidmet göstərən texniki-temir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmet göstərən texniki-temir stansiyalar haqqında nümunəvi Əsasnamənin təsdiq edilmişləri barədə" Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 7, maddə 558; 2006, N 5, maddə 463; 2007, N 10, maddə 1013; 2009, N 1, maddə 32) ilə təsdiq edilmiş "Turist-ekskursiya xidmətlərinin sertifikasiyalardırılması" Qaydalar"ın 1.2-ci bəndindən "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

14. "Nəqliyyat vasitələrinə texniki xidmet göstərilməsi haqqında nümunəvi Əsasname"nin 2.3.2-ci bəndində "Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin;

15. "Nəqliyyat vasitələrinə texniki xidmet göstərilməsi haqqında nümunəvi Əsasname"nin 2.4.2-ci bəndində "Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin;

16. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 11, maddə 649; 2004, N 3, maddə 193; 2005, N 1, maddə 49; 2006, N 5, maddə 472; 2009, N 1, maddə 32; 2010, N 8, maddə 765; 2015, N 11, maddə 1418) ilə təsdiq edilmiş "Köküştə buraxılan oduncuq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikasiyalardırılması" Qaydalar"ın 7.15-ci bəndinin birinci abzasında, 7.16-ci bəndində, 8.7-ci bəndindən üçünə abzasının beşinci cümləsində, 8.15-ci bəndinin beşinci cümləsində və 12.6-ci bəndindən dördüncü abzasının beşinci cümləsində "Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin" sözü "Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

17. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 159 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 7, maddə 442; 2006, N 9, maddə 822; 2008, N 5, maddə 430; 2009, N 1, maddə 32; 2014, N 7, maddə 927, N 12, maddə 1677) ilə təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğularla və avadanlıqlarla sertifikatın verilməsi" Qaydalar"ın 2.7-ci bəndində "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

18. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 2002-ci il 17 noyabr tarixli 159 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 10, maddə 642; 2009, N 1, maddə 32; 2015, N 5, maddə 663) ilə təsdiq edilmiş "Yanacağın, texniki qurğuların, texnologiyi proseslərin, mühərriklərin, nəqliyyat və digər sayyar vasitələrinin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasına təsdiq edən sertifikasiyalardırılması" Qaydalar"ın 2.7-ci bəndindən birinci və onuncu abzaslarında ismin müvafiq hallarında "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözü "Antiinhisar və İstehlak Bazarına Nəzərat Dövlət Agentliyinin" sözü ilə evez edilin.

19. Azərbaycan Respublikası Nazırılar Kabinetinin 2002-ci il 17 noyabr tarixli 159 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 11, maddə 676; 2004, N 2, maddə 115; 2005, N 9, maddə 860, N 12, maddə 1234; 2006, N 2, maddə 204, 205, N 9, maddə 822, N 12, maddə 1159; 2007, N 8, maddə 849, 857, N 10, maddə 1025; 2008, N 1, maddə 337, N 10, maddə 928, N 12, maddə 1110, 1114; 2009, N 1, maddə 110, N 2, maddə 156, N 4, maddə 279, N 8, maddə 670, N 9, maddə 739, 754; N 12, maddə 1078; 2010, N 3, maddə 264; 2011, N 1, m

Azərbaycan daha bir möhtəşəm söz-sənət festivalına ev sahibliyi edəcək

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı poeziyasevərləri bir araya gətirəcək



Festivalin ideyasi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur

Cahangir Selimxanov deyib ki, filosof ruhu şərinin adını daşıyan festivalın cəmiyyətə verəcəyi mesaj coxşaxəlidir. Festivalın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Böyük Azərbaycan şairi ve mütefəkkiri, anadılı Azərbaycan poeziyasının banilərindən biri olan İmadəddin Nəsiminin adını daşıyan festivala 4 aydan cox müddətde hər alışdırılmasını söyleyen C.Selimxanov qeyd edib ki, Nəsimi sufliyini hürufi qolunun fəlsəfəsini təbliğ edən lirik və mistik seirlərin mülliəfindir. Onun poeziyasının əsas mövzuları İnsan, Kainat, Mehəbbət və əlahidir. Nəsimi yaradıcılığı sufi-hürufi fəlsəfəsinə məcazi mənəda və alleqorik formada təbliğ etmək, insanın dünən və kainatla vəhdətləri göstərər, ruhun kamilleşməsinə aparan yolları izah edir. Şair əsərlərində ilahi məhəbbətdən ilham alaraq, özünü və ilahini dərk etmiş, ruhun yüksəlməni Başər övladını tərənnüm edir. 2017-ci ilə Parisde UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycanın UNESCO-nunda daimi nümayəndələrinin birgə təşkilatçılığı ilə şair və mütefəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbir keçiriləcək.

"Simadan Asimana"

Festivalda İmadəddin Nəsiminin bir şəxsiyyət, poetik döha kimi dünyagörüşü tərənnüm ediləcək. Həm də festival boyu daşınan bu gün yaşasayıdı, onu hansı mənəvi problemlər, mənəvi axtarışlar düşündürdəki sənalı cavab tapmağa çalışacaq. Buna görə de bu festival təkəcə keçmiş şox, həm də geleceyə ünvanişlər. Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalında mezmumca cox fərqli tədbirlər gözlənilir. Festivalın iki şüarı var - "Simadan asimana" və "Zərrə mənəm, günəş mənəm".

"Şövq məqamları"

Festivalda bağlı məlumat verən C.Selimxanov deyib ki, şeir bayramında Nəsiminin özü, şeriyiyəti ilə bağlı bir neçə tədbir keçiriləcək. Bu tədbirlərden biri Çəhrələrə olacaq. Bu, bir neçə kiçik tə-

Azərbaycan daha bir möhtəşəm söz-sənət bayramına ev sahibliyi edəcək. Bu dəfə söz sərfərləri və musiqi biliciləri sentyabrın 27-dən 30-dək Azərbaycanda Nəsimi poeziyasının işığına toplaşacaqlar. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə dörd gün davam edəcək möhtəşəm Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalına ciddi hazırlanmış işləri gedir. Bu ərefədə AZERTAC-in müxbir festival əlaqələndiricisi, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovla görüşüb və onun dediklərini oxucularla böülübü.

birlərden ibarət böyük layihədir. Layihə "Şövq məqamları" adlanır. İçərisində müxtəlif mövzularda hər kes Nəsimi poeziyasını rəstək etmək istifadə ediləcək. Bu mobil tətbiq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanacaq.

Bundan başqa, festival günlərində bir neçə rəssamın əsərləri, instalyasiyaları, video, elektron işləri nümayiş olunacaq. Azərbaycan Yazılıclar Birliyinin nəzdində fealiyyət göstəren "Xəzər" poeziya birliyi ilə birgə söz adamları tərəfindən Nəsiminin qəzəllerinə, tuyuqlarına nezirənlər, texmislərin yazılıması nezərdə tutulub. O vaxtlar belə ənənə vərdi və biz bunu bər növ berpa edirik. Biz onları qeyri-adı tərzədə təqdim etməyi düşünürük. Yaxud Səlim Babullaoğlunun şeirlərinə, qrafik işi kimi təqdim edəcək "Vizual poeziya" layihəsi var. Göründüyü kimi, bütün burlar şeiriyyətə bağılıdır. Bundan başqa, gənc şaire Nəriməne Məmmədzadə də videolayihə hazırlanıb.

Fransanın məşhur musiqi qrupu -

"Sükutun keşkiləri"

Şamaxıda çıxış edəcək

Festival günlərində filosof şairin dünyaya göz açlığı qədim Şamaxı şəhərinin tarixi yerləri ziyarət olunacaq və Nəsimi həyekli altında keçiriləcək. Şamaxı Tarix-Diyarşunaslıq Muzeyinin yeni ekspozisiyalarının açılışı olacaq. Leyla Əliyevanın təşəbbüs ilə Heydər Əliyev Fondu tərəfindən XVII esr Avropa səyyahlarının nadir, orijinal qarvūraları tapılaraq ölkəməze getirilib. Şamaxının 1681-1696-ci illərdə olan və üç ayrı-ayrı müəllife məxsus təsvirləri Fond tərəfindən rayon Dövlət Muzeyinə hədiyyə olunacaq.

Sonra Şamaxı rayonunun Meysəri kəndində "Şövq" layihəsi çərçivəsində Nəsimi həsr edilmiş şeir məsələqəsinin finalçılardan şeirlər səslendiriləcək və tədbir müşəf ifaçılarının çıxışı ilə daşa - rəngarəngləşəcək. Eyni zamanda, "Həssas Deb - Etik Dizayn Məntəqəsi" açılacaq və modelyelerin işlərinin satışı təşkil edilecek. Bütin burların göləcəkdə turizmin inkişafına töhfə verəcəyini düşünürük. Həmçinin burada Fransanın məşhur musiqi qrupu - "Les Gardiens du Silence" ("Sükutun keşkiləri") geniş konsert proqramı ilə çıxış edəcək.

Festivalda İmadəddin Nəsiminin bir şəxsiyyət, poetik döha kimi dünyagörüşü tərənnüm ediləcək. Həm də festival boyu daşınan bu gün yaşasayıdı, onu hansı mənəvi problemlər, mənəvi axtarışlar düşündürdəki sənalı cavab tapmağa çalışacaq. Buna görə de bu festival təkəcə keçmiş şox, həm də geleceyə ünvanişlər. Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalında mezmumca cox fərqli tədbirlər gözlənilir. Festivalın iki şüarı var - "Simadan asimana" və "Zərrə mənəm, günəş mənəm".

"Şövq məqamları"

Festivalda bağlı məlumat verən C.Selimxanov deyib ki, şeir bayramında Nəsiminin özü, şeriyiyəti ilə bağlı bir neçə tədbir keçiriləcək. Bu tədbirlərden biri Çəhrələrə olacaq. Bu, bir neçə kiçik tə-

birlərden ibarət böyük layihədir. Layihə "Şövq məqamları" adlanır. İçərisində müxtəlif mövzularda hər kes Nəsimi poeziyasını rəstək etmək istifadə ediləcək. Bu mobil tətbiq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanacaq.

Bundan başqa, festival günlərində bir neçə rəssamın əsərləri, instalyasiyaları, video, elektron işləri nümayiş olunacaq. Azərbaycan Yazılıclar Birliyinin nəzdində fealiyyət göstəren "Xəzər" poeziya birliyi ilə birgə söz adamları tərəfindən Nəsiminin qəzəllerinə, tuyuqlarına nezirənlər, texmislərin yazılıması nezərdə tutulub. O vaxtlar belə ənənə vərdi və biz bunu bər növ berpa edirik. Biz onları qeyri-adı tərzədə təqdim etməyi düşünürük. Yaxud Səlim Babullaoğlunun şeirlərinə, qrafik işi kimi təqdim edəcək "Vizual poeziya" layihəsi var. Göründüyü kimi, bütün burlar şeiriyyətə bağılıdır. Bundan başqa, gənc şaire Nəriməne Məmmədzadə də videolayihə hazırlanıb.

Sonra Şamaxı rayonunun Meysəri kəndində "Şövq" layihəsi çərçivəsində Nəsimi həsr edilmiş şeir məsələqəsinin finalçılardan şeirlər səslendiriləcək və tədbir müşəf ifaçılarının çıxışı ilə daşa - rəngarəngləşəcək. Eyni zamanda, "Həssas Deb - Etik Dizayn Məntəqəsi" açılacaq və modelyelerin işlərinin satışı təşkil edilecek. Bütin burların göləcəkdə turizmin inkişafına töhfə verəcəyini düşünürük. Həmçinin burada Fransanın məşhur musiqi qrupu - "Les Gardiens du Silence" ("Sükutun keşkiləri") geniş konsert proqramı ilə çıxış edəcək.

Festivalda İmadəddin Nəsiminin bir şəxsiyyət, poetik döha kimi dünyagörüşü tərənnüm ediləcək. Həm də festival boyu daşınan bu gün yaşasayıdı, onu hansı mənəvi problemlər, mənəvi axtarışlar düşündürdəki sənalı cavab tapmağa çalışacaq. Buna görə de bu festival təkəcə keçmiş şox, həm də geleceyə ünvanişlər. Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalında mezmumca cox fərqli tədbirlər gözlənilir. Festivalın iki şüarı var - "Simadan asimana" və "Zərrə mənəm, günəş mənəm".

"Şövq məqamları"

Festivalda bağlı məlumat verən C.Selimxanov deyib ki, şeir bayramında Nəsiminin özü, şeriyiyəti ilə bağlı bir neçə tədbir keçiriləcək. Bu tədbirlərden biri Çəhrələrə olacaq. Bu, bir neçə kiçik tə-

Qida zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb

Şabran şəhər sakinləri Rövşən Qasımov, Qəşəm Məmmədov, Fai-

yaz Qasımov və Mehman Dünyamaliyev sentyabrın 3-də "qida zəhər-

lənməsi" diaqnozu ilə Şabran rayon mərkəzi xəstəxanasına yerləşdi-

rilər.

Baş Prokurorluğunun metbuat xidmətindən AZERTAC-a bildirilər ki, aparılmış araşdırımlarla həmin şəxslərin sentyabrın 2-də Şabran şəhəri etəzisində fealiyyət göstərən "Gillavar" kafesində özləri ilə getirdikləri və şəhər sakinləri Füad Məcidova məxsus ərzaq mağazasından alınmış hissə verilməsi bəliyi yedikdən sonra sahəhətlərinə yaranmış problemlərə əlaqədar xəstəxanaya müracət etdirilər.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən ərzaq mağazasından hissə verilmiş balıq nümunələri götürülərək laborator müayinəsinə göndərilər.

Fakta görə rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 2003-cü (bile-bile pislər keyfiyyəti mehsulların istehsalı, satışa buraxılması və ya belə mehsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatlılıqlıdan zərərənəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması) maddəsi ilə cinayət işi başlanıb. İnsanların zəhərlənməsinə sebəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AZERTAC

İran vətəndaşının döyülməsində şübhəli bilinən şəxs barədə cinayət işi başlanılib

İran İslam Respublikası vətəndaşı Vakili Razlıghi Alinın qan-

nunsuz azadlıqlanın məhrum edilməklə döyülrək xəsəret alma-

si barədə müräciəti Bakı Şəhər Prokurorluğununda araşdırılır.

Baş Prokurorluğunun metbuat xidmətindən AZERTAC-a bildirilər ki, arasıdırma zamanı mayın 14-də paytaxtın Nərimanov rayonu etəzisində fealiyyət göstərən "Ellips" gecə klubunun sahibi Dilsuz Dəmirzeyevin şəhəri R.Vakilini qanunsuz azadlıqlanın məhrum etməsi və döyürlər azığ bedən xəsəreti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı Şəhər Prokurorluğununda cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidi müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertiza təyin edilib və zəruri istintaq hərəkətləri aparılıb.

D. Dəmirzeyev iş üzrə teqşərləndirilən şəxs qismindən colubunub. Ona Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlaşdırma az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqlanın məhrum etmə, zərərənəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə töredildikdə) maddələri ilə ittiham elidərək məhkəmənin qərarı ilə bərəsindən həbs qətimkən tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AZERTAC

Səyyar məşgulluq xidmətləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındadır. Dövlət Məşğulluq Xidmətinin Binaqədi rayon Məşğulluq Merkezi müvafiq texniki avadanlıqlarla təmin edilmiş xüsusi neqliyyat vasitəsindən istifadə olunmaqla "Səyyar məşgulluq xidmətləri" adı altında təqşələr edilir.


Nazirliyin ictimaiyyətə əlaqələr səbəsindən tədbirə bağılı verilen açıqlamada qeyd olunur ki, rayonun qacqın və məcbur kökünlərin six maskunlaşdırıldığı ərazisində (7-ci mikrorayon, A.Kurbanbayev küçəsi, 7 A) əhaliye məşgulluq xidmətləri və aktiv əmək bazarı proqramları, o cümlədən özünüməşgulluq programı, peşə hazırlığı kurslarının təşkil, habelə mövcud vakanisiyalar barədə məlumat verilir.

Müraciət edən işsəxərən tədbirdən 21 nəfər işləmək istədikləri və emək qabiliyyətlərinə uyğun vakant işlərinə yerləndirərək göndərilsərlər.

Sosial cəhətdən həssas qruplardan olan ayri-ayrı şəxslər fərdi qaydada səhərətələr aparılıb. Onlardan hərəkət etməyən və kicil ailə biznesini yaratmaq üçün potensialları olan 10 nəfər müsəyyən edilib və özünüməşgulluq proqramına cəlb edilməleri üçün qeydiyyata götürülüb. İxtisası və peşəsi olmayan, buna görə işə döyülməkdə çətinlik çəkən 12 nəfər üçün peşələr yiyələnmək istəkləri nəzərə alınmaqla, peşə hazırlığı kurslarının təşkil edilməsi qərara alınır.

M.MUSTAFA,

"Respublika".




ALMANIYA TÜRKİYE İLE MÜNASİBƏTLƏRİNİ DÜZƏLTMƏYƏ ÇALIŞIR

Almaniyanın XİN başçısı Hayko Maas emrinə dəri ki, Berlin rəsmi Ankara ilə münasibətləri qaydaya salmaq üçün seyirəmdə davam edəcək. Bu barədə "Migmatnews" agentliyi məlumat yayıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair layihənin icrasına başlanılıb

Sentyabrın 5-də Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Həkimiyətinin sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair birge layihəsinin təqdimatı olub. AZERTAC xəber verir ki, layihə Heydər Əliyev Fonduñ vitse-prezidenti Leyla Əliyevanın teşəbbüsü ilə heyata keçirilir və bu sahəde işlər may ayından etibarən başlanılıb. Layihə sakınların təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.

Sahibsiz itlərlə bağlı mövcud vəziyyət, problemin təsviri, layihə çərçivəsində görülecek işlər, təkliflər, atılan addımlar barədə məlumat verən Heydər Əliyev Fonduñ layihe koordinatörü Sabiq Abdullayev bildir ki, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün siğnacq mərkəzində yenidənqurma işləri başlanıldıqdan sonra qeyri-sigorta tətbiq olunacaq. Eyni zamanda, mərkəz müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıqlar və preparatlarla təchiz oluna-



caq.

Layihə müddətində əhalinin məlumatlaşdırılması məqsədilə təbliğat aksiyalarının keçirilməsi planlaşdırılır. Sosial videoçarxlar, animasiya filmlərinin çəkilişi, veb-saytları, ictimai tədbirlər, sərgilər və s. keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, problemin həllini dair əhalinin mövqeyinin öyrənilmesi məqsədilə sosial sorğu da keçirilecek.

S.Abdullayev sahibsiz itlərin tutulduğundan sonra mərkəzə yerləşdiricisi, burada müsəyən müddət erzində əhalini məməkün olmayan, əhali üçün aqressiv və təhlükeli olan sahibsiz itlərin isə siyahıda zərərsizləşdiriləcəyi nəzərdə tutulur.

"Yeni mərkəzədə sahibsiz itlərin sterlizasiyası və peyvəndlənməsi nəhayət keçirəcək baytar həkimlər, onların tutulmasını təşkil edəcək xüsusi mütəxəssisler çalışa-

caqlar. Mərkəzədə sahibsiz itlər üçün təcili tibbi yardım fəaliyyət göstərəcək. Həmçinin kişi itlərinin aşkar edilməsi və onlara müvafiq yardım göstərilməsi məqsədilə "Qaynar xətt" yaradılacaq. Sahibsiz itlərin ovlanması ilə məşqəni olbrıqda xüsusi avadanlıqlarla təmin edilecek. Mərkəzədə peyvənd və sterilizasiya olunan itlər üçün xüsusi zonanın yaradılması nəzərdə tutulub. Buradan arzu edən hər kəs onları himayəye götürə biləcək. Baytar həkimlər heyvanlara qayğı və peyvənd barədə onları sahiblənen şəxslərə məlumat verəcəklər.

Mərkəzədə daxil olan bütün itlərlə bağlı məlumatlar - tutulduğu tarix və üvan, heyvanın vəziyyəti, həyata keçirilmiş tibbi yardım və mikroçipin nömrəsi xüsusi informa-

siya bazasına daxil ediləcək. Sərbəst buraxılan və sahibləri tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdiriləcək", - deyə S.Abdullayev vurğulayıb.

Paxtaxta heyata keçirilən pilot layihənin geləcəkda regionları da əhatə etməsi nəzərdə tutulur. Üç il müddətində davam etdirilməsi planlaşdırılan layihə çərçivəsində, həmçinin yeni qanunvericilik də həzərənəcə.

Bakı Şəhər İcra Həkimiyəti başçısı aparatinin şəhər təsərrüfatı, sosial-ıqtisadi inkişafı təhlili və proqnozlaşdırılması şöbəsinin müdürü Xalid Ələkbərov layihənin əhəmiyyətindən danişib və bu sahədə öz dəstəklərini esirgemeyəcəkləri nəyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə pilot layihəni yüksək qiymətləndirir. O, sahibsiz itlərlə bağlı problemin humanist üsullarla həllinin vacibliyindən danişib. Departament direktoru məsələnin həllində məisət tullantılarının idarə olunmasının əhəmiyyətini deyib.

Sənədli məlumatlarla təqdimatı təqdim etmək istəyənlər.

Sonda kültəvi informasiya nümayəndələrinin sualları cavablandırılırlar.

AZERTAC

İqtisadi fəal əhalinin sayı

Ölkəmizin iqtisadi fəal əhalisinin sayı cari ilin avqust ayının 1-nə kimi ilkın məlumatlara əsasən 5120,8 min nəfər olmuş, onlardan 4869,2 min nəfərini məşqul əhali təşkil etmişdir.

Cari ilin iyulun 1-nə kimi muzdla işləyənlərin sayı 1546,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 885,7 min nəfər, qeyri-dövlət sektorunda isə 660,5 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 33,7 min nəfər, qeyri-neft sektorunda isə 1512,5 nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul işləyənlər sahələrində, o cümlədən 7,2 faizi təkintidə, 6,8 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, məşə təsərrüfatı və balıqlıq sahələrində, 2,6 faizi mədənçixarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı bölgündürümüş və təchizat sahələrində məşqul olmuşdur.

Cari ilin avqust ayının 1-nə kimi məşqşluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,1 min nəfər olmuş, onların 37,1 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən siğorta ödənişinin orta məbləği 273,9 manat olmuşdur.

M.MİRZƏ,
"Respublika".

zi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və siğorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışdır.

Cari ilin II rübünnün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşqən olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbəlinin və vətəndaşlığı olmayan şəxslərin sayı 2334 nəfər olmuşdur.

Onlardan 33,3 faizi təkintidə, 30,2 faizi mədənçixarma sənayesində, 8,6 faizi emal sənayesində, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi ticaret; neqliyyat vasitələrinin təmiri, 3,6 faizi təhsil və 13 faizi digər sahələrdə məşqən olmaq üçün iş icazələrinə malik olmuşdur.

Cari ilin avqust ayının 1-nə kimi məşqşluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,1 min nəfər olmuş, onların 37,1 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən siğorta ödənişinin orta məbləği 273,9 manat olmuşdur.

M.MİRZƏ,
"Respublika".

Qarabağ mühəribəsi əllilləri və şəhid ailələri üçün mənzillərin satınalması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

AÇIQ TENDER DƏVƏT EDİR

TƏKRAR

Tender 4 lot üzrə keçirilir :

Lot 1. Bakı şəhəri üzrə manzil növbəsində olan Qarabağ mühəribə əllilləri və şəhid ailələri üçün mənzillərin satın alınması (Azerbəyhan daxılında olmaqla):

-3 aded 1 otqaçı manzil;

-14 aded 2 otqaçı manzil;

-209 aded 3 otqaçı manzil.

Lot 2. Gəncə şəhəri üzrə manzil növbəsində olan Qarabağ mühəribə əllilləri və şəhid ailələri üçün mənzillərin satın alınması:

-4 aded 1 otqaçı manzil;

-10 aded 2 otqaçı manzil;

-7 aded 3 otqaçı manzil.

Lot 3. Sumqayıt şəhəri üzrə manzil növbəsində olan Qarabağ mühəribə əllilləri və şəhid ailələri üçün mənzillərin satın alınması:

-3 aded 1 otqaçı manzil;

-10 aded 2 otqaçı manzil;

-7 aded 3 otqaçı manzil.

Lot 4. Mingəçevir şəhəri üzrə manzil növbəsində olan Qarabağ mühəribə əllilləri və şəhid ailələri üçün mənzillərin satın alınması:

-2 aded 1 otqaçı manzil;

-5 aded 2 otqaçı manzil;

-3 aded 3 otqaçı manzil.

Tender istirakçılarının təqdim etdiyi təklifi ki, öz tender təkiflərinə mənşətli imzalanmış şəkildə iki qədər təqdim etməlidir.

Istirak haqqı: her lot üzrə 500 (beş yüz) manat.

Satınname təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

VÖEN: 1700093011

Bank: Dövlət Xəzindarlıq Agentliyi

KOD: 210005

MÜŞBİR HESABI: AZ41NABZ01361010000000003944

VÖEN: 1401555071

SWIFT BIK CTREAZ22

H/HESABI: AZ80CTRE000000000000002138501

Büdcü gəlirlərinin təsnifat kodu - 142340

Büdcü səviyyəsinin kodu - 7

Istirak haqqı heç bir halda qaytarılmır.

Iddiələr tenderde istirak etmek üçün aşağıdakı sənədləri təqdim etməlidərlər:

1. Tenderdə istirak etmek üçün yazılı müraciət;

2. Tenderdə istirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təkifli (zərflərin açıldığı tarixdən sonra en az 30 bank günü qüvvədə olmalıdır);

4. Tender təkifli (zərflərin açıldığı tarixdən sonra en az 30 bank günü qüvvədə olmalıdır);

5. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər dair yətirilməsi vətən keçmiş əhdələrinin haqqında müvafiq vergi organının təqdim etdiyi təsdiq olunmuş məlumat;

6. İddiələrin son bir ildə təkifli haqqında vergi organının təqdim etdiyi təsdiq olunmuş məlumat;

7. İddiələrin son bir ildə təkifli haqqında vergi organının təqdim etdiyi təsdiq olunmuş məlumat;

8. Diger sənədler.

Sənədler Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti)

təqdim olmalıdır. İddiələr təqdim etmədən sənədlərin hazırlanması surətdən 10 günə qədər olmalıdır.

Tender proseduru "Dövlət satınmalımları haqqında" Azərbaycan Respublikasının Qanunuñ uyğunluğunda keçiriləcəkdir.

Iddiələr tenderde istirak etmek üçün xüsusilə bank sənədlərinə təqdim etməlidirlər.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır.

Təqdimat təqdim etmədən 10 günə qədər olmalıdır